

RƏQƏMSAL BANKÇILIQ VƏ KİBER-TƏHLÜKƏSİZLİK

Debit və Kredit kartlarının fərqi nədir?

Debit Kart - Yalnız kartda olan öz vəsaitinizi xərclədiyiniz rəqəmsal pul kisəsidir.



Kredit Kartı - Bankın sizə ayırdığı müəyyən limit daxilində xərcləyib, növbəti aylarda geri ödədiyiniz borcdur.



Seçim zamanı yoxlayın:

Kartın illik haqqı, nağdlaşdırma komissiyası, faizsiz geri ödəmə müddəti və faizləri.

Şəxsi məlumatların qorunması qaydaları


- Şəxsiyyət vəsiqəsi nömrəsi, doğum tarixi və bank kartının ön/arxa şəkillərini sosial şəbəkələrdə yaymayın.
- Hər sayt üçün fərqli, mürəkkəb şifrələr təyin edin və **3-6 aydan bir** dəyişdirin.
- Kafe, park və ya metrodakı açıq Wi-Fi şəbəkələrinə qoşularkən mobil bank proqramlarına daxil olmayın və onlayn alış-veriş etməyin.

Kibertəhlükələr

- "Qalib oldunuz", "Bağlamanız qaldı" kimi saxta SMS və ya linklərlə kart məlumatlarınızı oğurlayırlar.
- Özünü bank əməkdaşı kimi təqdim edərək təşviş yaradır və sizdən birdəfəlik SMS kodunu istəyirlər.

UNUTMAYIN:

Heç bir bank və ya dövlət qurumu sizdən zənglə PIN kod, CVV (arxadakı 3 rəqəm) və ya SMS təsdiq kodunu istəməz!



HESABLARINIZDA İKİLİ QORUMA (2FA) SİSTEMİNİ MÜTLƏQ AKTİV EDİN!

Müasir rəqəmsal ödəniş üsulları

Fiziki kart daşımadan sürətli və təhlükəsiz ödəniş yolları:

- **NFC (Apple Pay / Google Pay):** Smartfon və ya ağıllı saati POS-terminala yaxınlaşdırmaqla toxunuşsuz ödəniş.
- **QR Kod ilə ödəniş:** Mobil bank tətbiqi ilə ekrandakı və ya çekdəki kodu skan edərək saniyələr daxilində ödəniş.

Bu üsulların əsas üstünlüyü:

Ödəniş zamanı real kart nömrəniz və şifrəniz satıcıya ötürülmür, hər dəfə birdəfəlik şifrələnmiş kod yaradılır. Bu, məlumatların oğurlanmasını qeyri-mümkün edir.

Bizimlə öyrən, idarə et, qazan!